

**“Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planından irəli gələn vəzifələrin icrası ilə bağlı  
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2018-ci il üçün tədbirlər planı” üzrə görülmüş işlərə dair hesabat**

Sıra N-si	Tədbirin adı	İcra müddəti	Görülmüş işlər
1.1.	Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın təkmilləşdirilməsi, siyahıda olan, lakin tam fəaliyyət göstərməyən xidmətlərin fəaliyyətinin təmin edilməsi və “Elektron hökumət” portalına yeni xidmətlərin inteqrasiya edilməsi	2016-2018	Dövlət Statistika Komitəsi tərəfindən göstərilən elektron xidmətlərin təşkili sahəsində təkmilləşdirmə işləri aparılaraq elektron xidmətlərdən istifadə qaydaları barədə təlimatlar yenidən işlənmiş, elektron xidmətlər üzrə yeni bildiriş formaları hazırlanaraq onların avtomatik rejimdə sorğu edən şəxslərə göndərilməsi tam təmin edilmişdir. Elektron imzanın tətbiqi üçün müvafiq hazırlıq işləri görülmüş, o cümlədən proqram modullarının hazırlanması təmin edilmiş, həmçinin elektron imzanın bilavasitə “Elektron hökumət” portalı üzərindən həyata keçirildiyi nəzərə alınaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları ilə görüşlər təşkil edilərək müzakirələr aparılmışdır. Elektron imzanın praktiki istifadəsi ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən müəyyən edilmiş texniki tələblərə uyğun olaraq, statistik vahidlərin identifikasiya kodları uçot vahidlərinin eyniləşdirmə nömrələri (VÖEN) ilə uyğunlaşdırılmış, məlumat bazalarında zəruri dəyişikliklər edilmiş, statistik vahidlərin hesabatların elektron təqdimatı sistemində elektron imza ilə daxil olması texnologiyası müəyyən edilmişdir.
1.3.	“Elektron hökumət” portalının imkanları və istifadəsi ilə bağlı vətəndaşlar arasında ictimai maarifləndirmə tədbirlərinin və təqdimatların keçirilməsi	2016-2018	Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsinin “Elektron xidmətlər” bölməsində əks olunmuş 5 adda elektron xidmət haqqında məlumat hazırlanmış və Komitənin internet səhifəsində yerləşdirilmişdir. Bununla yanaşı, Komitədə keçirilən tədbirlərdə, istifadəçilərlə görüşlərdə Dövlət Statistika Komitəsində həyata keçirilən elektron xidmətlər haqqında məlumat verilərək maarifləndirmə tədbirləri görülmüşdür.
2.4.	Dövlət orqanlarının internet səhifələrinin mobil versiyalarının hazırlanması, sosial şəbəkələrdə səhifələrinin açılması və onların aktiv fəaliyyətinin təmin edilməsi	2016-2018	Komitənin internet səhifəsinin mobil versiyasının müəmmadi olaraq təkmilləşdirilməsi və statistik məlumatların vaxtılı-vaxtında yenilənməsi davam etdirilmiş, yerləşdirilən məlumatların vaxtının da göstərilməsi təmin edilmişdir. “Facebook” sosial şəbəkəsində Dövlət Statistika Komitəsinin internet səhifəsinin aktiv fəaliyyəti təmin edilmiş, həmçinin “Twitter” və “Youtube” sosial şəbəkələrində müvafiq səhifələr yaradılaraq onlar Komitənin internet saytına inteqrasiya olunmuşdur. Hesabat ilində hər gün saytdan orta hesabla 8520 istifadəçi bəhrələnmişdir.
4.1.1	Açıq Hökumət prinsiplərinin təşviqi və korrupsiyanın qarşısının alınması istiqamətlərində qeyri-hökumət təşkilatlarının layihə və təşəbbüslərinə dəstəyin prioritet istiqamət kimi müəyyən edilməsi	2016-2018	Statistik informasiya dəstəyi ilə bağlı il ərzində Dövlət Statistika Komitəsinə 22 qeyri-hökumət təşkilatından müraciət daxil olmuş və hər biri müvafiq qaydada cavablandırılmışdır.

Sıra N-si	Tədbirin adı	İcra müddəti	Görülmüş işlər
4.2.1	İctimai şuraların fəaliyyətinin təşkil edilməsi, gücləndirilməsi və davamlılığının təmin edilməsi	2016-2018	Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının fəaliyyəti 2018-ci il üçün təsdiq olunmuş iş planı əsasında təşkil edilmiş, il ərzində Şuranın 2 iclası keçirilmiş və ümumilikdə 4 məsələ müzakirə olunmuşdur.
4.2.2	İctimai şuraların tərkibi və fəaliyyəti ilə bağlı rəsmi internet resurslarında ayrıca bölmələrin yaradılması və məlumatların mütəmadi yenilənməsi	2016-2018	Dövlət Statistika Komitəsinin internet sahifəsindəki "Statistika Şurası" bölməsi il ərzində mütəmadi olaraq aktuallaşdırılmışdır.
5.6.	Büdcə təşkilatları tərəfindən dövlət satınalmaları ilə bağlı məlumatların internet sahifələrində yerləşdirilməsi	2016-2018	2018-ci ildə Dövlət Statistika Komitəsində 25 tender proseduru keçirilmiş və qanunvericiliyə uyğun olaraq, hər biri ilə bağlı zəruri məlumatlar müvafiq qaydada İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçılarının Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin internet sahifəsində yerləşdirilmiş və "Respublika" qəzetində dərc edilmişdir.
8.6.	"ASAN xidmət" mərkəzlərində rəhbər tutulan fəaliyyət prinsipləri və şəffaflıq standartlarının dövlət orqanlarında tətbiqi ilə bağlı tədbirlərin həyata keçirilməsi	2016-2018	"ASAN könüllülər" in Dövlət Statistika Komitəsi tərəfindən təşkil edilən bəzi seçmə statistik müayinələrə cəlb olunması və statistika orqanlarında onların təcrübə keçmələri imkanlarının genişləndirilməsi məqsədilə Bakı, Gəncə, Sumqayıt, Mingəçevir şəhər, Bərdə, Qəbələ, Quba, Masallı və Sabirabad rayon statistika idarələrinə rayon (şəhər) ərazisində fəaliyyət göstərən "ASAN xidmət" mərkəzləri ilə işgüzar əlaqələrin qurulması, könüllüləri müayinələrin keçirilməsi ilə bağlı məlumatlandırma barədə (2018-ci il 15 noyabr tarixli, 01/2–82 nömrəli məktub) tapşırıq verilmişdir.
8.7.	Sahibkarların qarşılaşdıqları problemlərin həlli məqsədi ilə onların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi və müvafiq tədbirlərin görülməsi	2016-2018	Sahibkarların qarşılaşdıqları problemlərin öyrənilməsi və həlli məqsədilə internet sahifəsində "Sahibkar üçün 7 sual" rəy sorğusu keçirilmiş, hər rübün yekunu üzrə nəticələr əldə olunmuş və Komitənin Elmi-metodoloji şurasında müzakirə edilərək aidiyyəti üzrə müvafiq tədbirlər görülmüşdür. Sorğuda ümumilikdə 345 nəfər iştirak etmişdir.
8.9.	İqtisadi sahədə həyata keçirilən islahatlar, onların məqsədi və mahiyyəti barədə ictimaiyyətin məlumatlandırılmasının təmin edilməsi	2016-2018	Statistika sahəsində həyata keçirilən islahatlar nəticəsində iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə yenilənmiş hesabat formaları və onların tertibinə dair metodoloji izahlar, həmçinin iqtisadiyyatın sahələrinə dair statistik göstəricilər 1995-ci ildən sonrakı illər üzrə yenilənərək Komitənin internet sahifəsinin müvafiq olaraq "E-hesabatlar", "Statistik məlumat bazası" və "İnteraktiv cədvəllər" bölmələrində yerləşdirilmiş və bu haqda məlumat Komitənin internet sahifəsi vasitəsilə istifadəçilərə çatdırılmışdır. Bununla yanaşı Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi (ETSİM) tərəfindən nəşr olunan "Statistika xəbərləri" elmi-praktik jurnalı vasitəsilə, həmçinin Komitənin rəhbərliyi və şöbə müdirləri tərəfindən televiziya müsahibələrində, istifadəçilərlə görüşlərdə Dövlət Statistika Komitəsində həyata keçirilən islahatlar haqqında geniş məlumatlar verilərək maarifləndirmə tədbirləri həyata keçirilmiş, ETSİM-in internet sahifəsində iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə məlumat bazası, statistik təhlil və tədqiqat işlərinə dair məlumatlar

Sıra N-si	Tədbirin adı	İcra müddəti	Görülmüş işlər
			yerləşdirilmişdir.
10.2.	Müxtəlif hədəf qrupları, o cümlədən dövlət qulluqçuları üçün korrupsiyaya qarşı mübarizə və etik davranış üzrə təhsil-tədris proqramlarının hazırlanması, təlim və treninqlərin keçirilməsi, belə təşəbbüslərin dəstəklənməsi	2016-2018	İşçilərin bilik və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə "Dövlət qulluğu haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında", "Dövlət qulluqçularının etik davranış qaydaları" mövzuları daxil edilməklə təsdiq edilmiş təlim proqramı əsasında Dövlət Statistika Komitəsinin gənc əməkdaşları üçün təlimlər təşkil edilmiş və bu təlimlərdə 96 nəfər iştirak etmişdir.
10.4.	Açıq Hökumət və korrupsiyaya qarşı mübarizə sahəsində sosial çarxların, bukletlərin, yaddaş kitabçalarının və digər maarifləndirici materialların nəşri və paylanması	2016-2018	2018-ci ildə hüquqpozmalar statistikasına dair nəşr olunmuş "Azərbaycanda cinayətkarlıq" adlı bülletenlər və "Azərbaycanda cinayətkarlıq və hüquqpozmalar" adlı məcmuə təyin olunmuş müddətlərdə Komitənin internet sahifəsində yerləşdirilmişdir.
11.1.	Fəaliyyət Planının icrasının monitorinqi prosesinə informasiya texnologiyalarının tətbiqi üzrə tədbirlərin görülməsi, dövlət orqanları tərəfindən Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasına məsul şəxslərin müəyyən edilməsi	2016-2018	Dövlət Statistika Komitəsinin Fəaliyyət Planı üzrə icrası nəzərdə tutulmuş tapşırıqların monitorinqi prosesi Komitədə hal-hazırda tətbiq olunan İRMbusinessDoc "Sənəd dövriyyəsi-karguzarlıq" proqram təminatı vasitəsilə həyata keçirilir. Belə ki, bu proqram təminatı vasitəsilə "Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı"ndan irəli gələn vəzifələrin icrası ilə əlaqədar Dövlət Statistika Komitəsində icrası nəzərdə tutulmuş "Sənəd dövriyyəsi-karguzarlıq" proqram təminatının elektron informasiya məlumat bazasına daxil edilməsi, icra tarixinə uyğun olaraq tapşırıqlara elektron nəzarət, icra olunmuş məsələlərin elektron şəkildə arxivləşdirilməsi, çapı və s. təmin edilir.
11.2.	Dövlət orqanlarının daxili nəzarət qurumları ilə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar arasında məlumat mübadiləsi və səmərəli əlaqələndirmənin təşkili	2016-2018	2018-ci ildə statistika sistemində korrupsiya halları aşkar edilmədiyindən, hüquq mühafizə orqanlarına məlumat verilməsi zərurəti yaranmamışdır. 2017-ci ilin yekunları üzrə "Azərbaycanda cinayətkarlıq" və "Azərbaycanda məhkumətmə və məhkəmələrdə baxılan işlər" adlı statistik bülletenlər hazırlanmışdır. Sözügedən statistik nəşrlərdə ölkə üzrə korrupsiya cinayətlərinə dair məlumatlar dərc edilmiş, nəşrlər ölkənin rəhbər orqanlarına və digər istifadəçilərə göndərilmiş, eləcə də həmin məlumatlara əlçatanlığın təmin edilməsi məqsədilə Komitənin rəsmi internet sahifəsinə yerləşdirilmişdir.
11.5.	Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrası üçün vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın qurulması və onların fəaliyyətinin dəstəklənməsi	2016-2018	Dövlət Statistika Komitəsinin internet sahifəsinin "Elektron xidmətlər" bölməsində yerləşdirilmiş 5 adda elektron xidmət haqqında məlumatlardan, Komitənin rəhbərliyi və şöbə müdirləri tərəfindən televiziya müsahibələrində, mətbuat konfranslarında, istifadəçilərlə görüşlərdə Dövlət Statistika Komitəsində həyata keçirilən islahatlar haqqında məlumatlardan, Komitənin internet sahifəsində yenilənən statistik məlumatlardan, statistika sahəsində həyata keçirilən islahatlar nəticəsində Komitənin rəsmi internet sahifəsinin "Statistik məlumat bazası", "İnteraktiv cədvəllər" və "E-hesabatlar" bölmələrində yerləşdirilmiş yeni məlumatlardan, eyni zamanda ETSİM tərəfindən nəşr olunan "Statistika xəbərləri" jurnalı vasitəsilə yayılan aktual məlumatlardan digər istifadəçilər kimi, vətəndaş

Sıra N-si	Tədbirin adı	İcra müddəti	Görülmüş işlər
			<p>cəmiyyəti institutlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri də yararlanmış və mütəmadi olaraq onların sorğuları cavablandırılmışdır.</p> <p>Bunlarla yanaşı, "Facebook" sosial şəbəkəsində Dövlət Statistika Komitəsinin səhifəsinin çoxsaylı izləyiciləri arasında, həmçinin ənənəvi istifadəçilərlə maarifləndirici xarakterli tədbirlər həyata keçirilmiş, Dövlət Statistika Komitəsində keçirilən konfranslarda vətəndaş cəmiyyəti institutlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmiş, onlar "2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı" və "Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı" üzrə 2018-ci il üçün tədbirlər planında nəzərdə tutulan işlər haqqında məlumatlandırılmışlar.</p>
11.6.	Açıq hökumət və korrupsiyanın qarşısının alınması üzrə tədbirlərin icra vəziyyəti və qiymətləndirilməsi ilə bağlı ixtisaslaşmış sorğuların, araşdırmaların keçirilməsi və nəticələrinin elan edilməsi	2016-2018	<p>Etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlər həyata keçirilmiş, işlərində nöqsanlara yol vermiş 5 nəfər dövlət qulluqçusuna qarşı intizam tənbeh tədbiri tətbiq edilmişdir.</p> <p>Dövlət Statistika Komitəsinin internet səhifəsində onlayn rejimdə istifadəçilərlə sorğu keçirilmiş, sorğuda kütləvi informasiya vasitələrinin və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri də iştirak etmiş və onlar tərəfindən Dövlət Statistika Komitəsinin fəaliyyəti, veb-saytından istifadə, informasiya istifadəçilərinə göstərilən xidmətin səviyyəsi, Komitənin təqdim etdiyi statistik məlumatların hazırlanması metodları, statistika sahəsində həyata keçirilən islahatlar, yayılan məlumatların dolğunluğu və s. qiymətləndirilmişdir.</p>